



Layihənin istiqaməti:  
“İctimai və dövlət maraqları”

**O**PEC-in Vyanadakı görüşü ərəfəsində 6-9 ay ərzində neft hasilatının ixtisarını davam etdirmək barədə Səudiyyə Ərəbistanı, Rusiya və İraq razılığına gəldikdən sonra neftin qiyməti dünya bazarda 3-4 faiz yüksəlib. "Brent" markalı neftin fyuçersləri 2,93 faiz yüksələrək, bir barelə görə 66,64 dollara qalxıb. WTI markalı Amerika neftinin fyuçersləri isə 2,96 faiz qalxıb və qiymət bir barelə görə 60,20 dollara çatıb. Bunlar son beş həftə ərzində ən yüksək göstəricilərdir.

Neft ixrac edən ölkələr təşkilatı (OPEC) və onun müttəfiqləri, belə görünür ki, 2019-cu ilin sonuna kimi neft istehsalının ixtisarını davam etdirmək niyyətindədirler. Dünən aparıcı neft istehsalçıları qiymətin qalxmasına yönəlmış siyaseti bəyəndiklərini bildiriblər. OPEC, Rusiya və digər istehsalçılar bu günlərdə görüşlər keçirərək, istehsalın azalmasını müzakire edəcəklər. Söyügedən qrup 2017-ci ildən başlayaraq, dünya iqtisadiyyatının zəifləməsi və ABŞ-da istehsal həcmərinin artması fonunda qiymətlərin aşağı düşməsinin qarşısını almaq üçün neft hasilatını azaldır. Rusiya prezidenti Vladimir Putin dünən bəyan edib ki, o, Səudiyyə Ərəbistanı ile 6-9 aylıq mövcud hasilat səviyyəsini sutkada 1,2 milyon barel ixtisar etmək barədə razılığa gelib. Səudiyyə Ərəbistanının energetika naziri Xalid el-Falih bildirib ki, sövdələşmə, çox güman ki, 9 ay müddətinə uzadılacaq və daha iri həcmdə ixtisara ehtiyac yoxdur. Qeyd edək ki, ABŞ-da neft hasilatı aprel ayında sutkalıq rekord həcmə - 12,16 milyon barelə çatıb.

Bəs görəsen bu qərar neft bazarına necə təsir edəcək?

**Enerji məsələləri üzrə ekspert Zəfər Veliyev** söylədi ki, qarşidakı aylar ərzində bazarlar ciddi analiz edilməlidir: "OPEC-in Vyanada toplantısı zamanı bir neçə məsələ müzakirə olundu və bəzi qərarlar qəbul edildi. Qlobal neft bazarında OPEC və Vyanada sazişinin iştirakçısı olan dövlətlərin intervensiyasına böyük ehtiyac var. Çünkü hələ hazırda bazarda ağırlıq mərkəzi itib. 2016-ci ildən bu güne kimi balansı bərpə etmek mümkün olmayıb. Digər bir məsələ isə neftin qiymətini son dövrlərdə təhdid altına

# OPEC ölkələri bazara daimi nəzarət etməlidir

Ekspertlərin fikrincə, dünya neft bazarında hələ xeyli müddət siyasi səbəblər iqtisadi amilləri üstələyəcək



alan amillərin olmasıdır. Dünyanın iki iqtisadi gücü - ABŞ və Çin arasındaki ticarət və tarif qarşısundurması və bunun fonunda ÜDM-in artım tempinin yavaşlaşması neftə olan tələbatı aşağı salır. Beləliklə, rezervə alınan neft ehtiyatlarının həcmi durmadan artır. Bu na görə də OPEC+ ölkələrinin Vyanada sazişinin müddətinə 9 ay müddətən uzatması bəşdüşüləndir. Ümumiyyətlə, mənçə, bu qərar mütləq şəkildə qəbul edilməli idi. Əgər tərəflər neft bazarında tarazlığın bərpə olunmasını istəyirlərsə, mütləq ağır və yüngül neft balansı qorunmalıdır. Eyni zamanda, rezervə alınan kommersiya təyinatlı neft ehtiyatları minimuma endirilməli, dünyanın bütün enerji bazarlarında neft məhsullarının həcmi normaya uyğunlaşdırılmalıdır. Hələlik OPEC və OPEC+ ölkəleri 2016-ci ildə qarşıya qoyulan bütün öhdəliklərə tam nail ola biləyiblər. ABŞ-da şist neft hasilatı durmadan artır. Təkçə Avropa Birliyinə daxil olan ölkələrdə rezervə alınan kommersiya təyinatlı neft ehtiyatları 1 milyard bareldən çoxdur. Ona görə də belə bir qərarın qəbul edilməsi vacib idi. ABŞ şist neft hasilatını hələ 2030-cu ilə qədər artım tempisi ilə davam etdirəcək. Bu isə o deməkdir ki, OPEC ölkəleri 10 il bazara daimi nəzarət etməlidir. Hal-hazırda qlobal neft bazarları-

nın tənzimlənməsi baxımından iki yanaşma irəli sürürlür. İlk növbədə Vyanada sazişinin iştirakçıları bazarın tənzimlənməsində tələb və təklif principini əsas götürürler. İkinci növbədə isə ABŞ əsas faktor kimi rol oynayır. Bunun fonunda isə iki fərqli ağırlıq mərkəzi yaranır. Ona görə də qarşidakı aylarda bazarlar ciddi analiz edilməlidir. Hazırda bazarlarda ixrac həcməli ilə hasilat həcmərinin dəqiq statistikasını aparmaq mümkün deyil. Yəni, OPEC üzvləri və OPEC-dən kənar ölkələrin əksəriyyəti bəzən sazişin şərtlərinə əməl etmirlər. Hasilat və ixrac həcmələri düzgün şəkilde nizamlanarsa, neftin qiyməti sabitləşər. Burada səhəbet neftin qiymətinin artmasından getmir. Qiymətdəki artımlar sünü artımlardır. Bu, birbaşa olaraq qəbul edilən bir qərarla bağlı olan artımdır. Burada fundamental səbəb axtarmaq düzgün deyil. Qiymət dalğanmaları istehsalçı və istehlakçı dövlətlərin maraqlarına uyğun deyil".

"**Neff Araşdırma Mərkəzi**"nın rəhbəri İlham Şaban qeyd etdi ki, toplantıya qədər İran faktorundan qaynaqlanan bir narahatlıq var idi: "Həmçinin dünyada gedən iqtisadi proseslər də müəyyən şübhələr yaradırdı. Dünya iqtisadiyyatının inkişaf tempində düşmə meylləri müşahidə olunur.

Enerji tələbatın azalmasından sonra ilin ikinci yarısından etibarən qiymətlərin aşağı düşməsinə dair proqnozlar səsləndi. Belə bir şəraitdə bazar iştirakçıları müəyyən narahatlıq keçirir. İyun ayı ərzində neft hasilatının azaldılmasına dair sazişin müddətinin uzadılması haqqında yekdil fikir yox idi. Amma ele oldu ki, məsələlərin çözümü bir-birinin ardınca geldi. Əvvəlcə böyük 20-liyin zirvə toplantısında ABŞ-la Çin liderlərinin görüşündən sonra müsbət təzahürler ortaya çıxdı. Donald Tramp müsbət siqnallar verdi və növbəti görüş üçün zəmin yaradığını bildirdi. Uzun müddətidir ki, davam edən ticarət müharibəsindəki gərginlik müəyyən yumşalmala və ölkələr arasındakı əlaqələrin əvvəlki kimi artımına doğru meyli göstərir. Bu da iqtisadiyyatın inkişafına əlavə stimuldur ki, bu stimul enerjiyə olan tələbatı artırır. Bundan sonra Rusiya və Səudiyyə Ərəbistanı liderləri ilin sonuna qədər hasilatın azadılmasına ilə bağlı müsbət qərarı açıqladılar. Müəyyən faktorlara əlaqədar olaraq Rusiya prezidenti Vladimir Putin bu qərarı 9 ay müddətine uzatmağın mümkün olduğunu söylədi. Vyanada keçirilən görüş bütövlükde müsbət nəticələrə yadda qaldı. Düşünürəm ki, ilin ikinci yarısında proqnozların əksinə olaraq, neftin qiyməti 60-65 dollar dəhlizində qərarlaşacaq. Bu rəqəm alıcıların və istehsalçıların maraqlarına uyğun gələn bir dəhlizdir".

**Iqtisadçı ekspert Pərviz Heydərov** deyir ki, bazarda təklif tələbi üstələyir: "Bu da o deməkdir ki, neftin qiyməti təkçə iqtisadi səbəblərdən yüksəlmir. Neftin bazar qiymətinin müxtəlif siyasi amillər də öz təsirini göstərir. Hətta siyasi amillər iqtisadi səbəbləri üstələyir. Bir müddət qiymətlər 60, hətta 70 dolları keçdi. Yaxın müddət üçün proqnozlar göstərir ki, mövcud vəziyyət qalmaqla davam edəcək. Hətta qaynar siyasi proseslər qiymətləri uzun müddət öz təsiri altında saxlayacaq. Belə olan təqdirdə isə qiymətlər 60 dollardan baha olacaq. Gələn il üçün indiden proqnoz vermək bir qədər çətindir. Real mənzərə onu deməyə əsas verir ki, hələ xeyli müddət siyasi səbəblər iqtisadi amilləri üstələyəcək. Ona görə də qiymətlər bir müddət 60 dollardan yuxarı olacaq".

Şəbnəm Mehdiyadə